

GÖY QURŞAÇI USAQ JURNALI

2(42) mart - aprel 2013



1.20 AZN

BALACA DOSTLAR,
GƏLIN BIRLIKDƏ
NAĞILLAR ALƏMINƏ
SƏYAHƏT EDƏK!

Welcome

Əziz balaca dəstlərimiz!

Maraqlı gün keçirmək, aylanarak
öyrənmək istəyirsinizmi?

Sizi F.Köçərli adına Respublika
Uşaq Kitabxanasında hər bazar
taşkil olunan «Nağıl saatı»na
davat edirik.

Siz bu vaxt ərzində
nəinki nağıla qulaq
asacaq, həm də
səhnələşdirilmiş
nağılları seyr etmək,
hətta nağıl
qəhrəmanı olmaq
şansını da
qazanacaqsınız.



Nağıllar
sizin maraq və
arzularınıza
uyğun seçiləcək.
Dostunuz Aynur
maraqlı nağıllar oxuyacaq və
sizinlə birlikdə nağıl qəhrəmanlarını müzakirə
edəcək.

Sizə ev tapşırığı kimi qəhrəmanlardan birinin
rəsmini çəkmək tapşırılacaq. Ən yaxşı rəsmi
çəkən mükafatlandırılacaq.

S.Vurğun 88.
Tel:012-597-08-51
012-597-09-86

Halə də oğlunu gözləyir ana

Çox illər dolanıb, ötüb o vaxtdan,
Neçə yol açılıb, solub çiçəklər.
Bəzən bahar olub, bəzən qar, tufan,
Fəqat, ürəyində zərif diləklər,
Həsrətlə alışib hey yana-yana,
Halə də oğlunu gözləyir ana.

Ananın əzizi, ciyərparəsi
Qayıdıb gəlməmiş ağır səfərdən.
Gecalar gözünü azca yumsa da,
Külək pəncərəni döyənda hərdən
Diksinih yuxudan qaçıր eyvana
Halə də oğlunu gözləyir ana.

Deyirlər, Qarabağ döyüşlərindən
O birca balası dönənməmiş geri.
Amma bu vaxtacan gəlib çıxmayıb,
Na «öldü», nə də ki «qaldı» xəbəri.
Bu həsrət uzanıb çatmayırlı sona,
Halə də oğlunu gözləyir ana.

Dolub baxışları buludlar kimi,
Heç zaman açılmır qaşı, qabağı.
Söyləyin, dağ boyda bu böyük dərdi
Anatak kim duyar, kim çəkar axı?..
Dünya bər yanadır, övlad bər yana,
Halə də oğlunu gözləyir ana.

Bəlkə, o hamidan yaxşı bilir ki,
Artıq olan olub, keçən keçibdir.
Oğluna gözaltı etdiyi qız da
Başqa bir ocağa gəlin köçübdür.
Bunu öz-özündən gizləyir ana,
Halə də oğlunu gözləyir ana.

Dolanır ümidi, gəzir ümidi,
Yaxşı ki, dünyada ümidi də varmış.
Bala sevgisinin gücünə bir bax,
İlahi, belə də qüdrət olarmış?!
Ölüm də qorxudan yanaşmır ona,
Halə də oğlunu gözləyir ana

*Dostum, bildiyin kimi, Azərbaycanın görkəmli maarifpərvəri Firudin bəy Əhməd bəy oğlu
Köçərlinin anadan olmasından bu il düz 150 il keçir. Unutmamısansa, xalqımızın bu
dəbi şəxsiyyəti barədə əvvəlki saylarımızın birində məlumat vermişdim. Bu il Firudin bəy
Köçərlinin 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunacaq, müxtəlif tədbirlər keçiriləcək.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
xüsusi sərəncam imzalayıb.*

*Mən də sənə görkəmli ədibin «Balalara hədiyyə» adlı kitabından bəzi
seçmələri təqdim edirəm.*



Balalara hədiyyə

Məsəllər:

*O baş sinsün ki, dost
yolunda gərək olmaz.
Dostun sirrini dost bilər.
Çaqqal var ki, gödən
çixardar, qurdun adı
bədnamdır.
Qurd nə bılır ki, qatır
bahadır?
Bışmış aşın darğası.
Yağ yağış ilə qaynayar,
yarma quru qalar.*

Qurd

Qurda dedilər:

- Gəl səni qoyuna yollayaq!
Başladı ağlamağa. Dedilər:
- Niyə ağlayırsan?

Dedi:

- Qorxuram yalan ola.

Qurddan soruştular:

- Aranda qalacaqsan, yoxsa
yaylağa gedəcəksən?

Qurd cavabında dedi:

- Mənimki el ilədir. El haraya getsə,
mən də oraya gedəcəyəm.

Səməni

Səməniyə saldım badam,
Qoymazlar bir barmaq dadam.
Dörd tərəfin alıb adam,
Səməni, bizana gəlmışəm,
Uzana-uzana gəlmışəm.

Oğru və ev yiyəsi

Bir oğru girmişdi bir evə yara
Hər nə var şeyini yığıb apara.
Axtardı, orada bir zad olmadı,
Kisəsi boş qalıb onun, dolmadı.
Ev yiyəsin gördü, palanda yatıb,
Anlayıb işini, qüssəyə batıb.
Evdən çıxdı, istədi ki, o gedə,
Göründ, dalda bir səs gəlir – a gedə,
Gəl otur, altınə mən salım döşək,
Bir zad da tapmışan əgər, bölüşək.
Oğru duydu, ona tənə eləyir,
Sərasər bağırını onun tiliyir.
Söylədi: nə sayaq olsa, mən yenə
Dünyada dolannam, gir sən hinə.
Çıx özünə bir gün ağla, mən yalan,
Ar eylə, üstünə salma sən palan.
Ey əzizim, bu məsəldən ibrət et,
Elmdən varlı ol, yaşa sən də get.



BİŞMİSLƏR, ÇÖRƏKLƏR VƏ İÇKİLƏR

BİŞMİSLƏR: aş, bozbaş, plov,
çilov, dolma, küftə,
qovurma, bozartma,
kabab, lülə-kabab, əriştə,
umac, xəşil, halva,
həliması, firni, qaysaba,
dovğa, səməni.

ÇÖRƏKLƏR: yuxa, sac çörəyi,
təndir çörəyi, lavaş,
sənkök, fətir, şəkərçörəyi,
qatlama, fəsəli, əgirdək,
kətə, qoğal.

İÇKİLƏR: su, süd, çay,
qəhvə, şərbət, ayran,
körəməz, gülməz, bulama.

Buğda, arpa və dari

Bir gün buğda, arpa və dari bir-biriylə söhbət edirdilər.

Buğda dedi:

- Mənim bir tikəm bir dağı aşırır.

Arpa dedi:

- Mənim də bir tikəm dağın yarısına kimi çıxardır, amma aşırmağınə zəmin ola bilmərəm.

Darı da dedi:

- Mən xalqın uşağının qanına bais ola bilmərəm ki, evindən çıxarıb borana salam, öldürəm. Məndə o qüvvət yoxdur.


MƏNİM DÜNYASI

Süleymanlı Ülkər

Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının 3 "d" sinfində oxuyur. Ülkər rənglərlə işləməyə üstünlük verir. Müxtəlif sərgilərdə fəal iştirak edir. Bu da onun xarici ölkələrdə keçirilən sərgilərdə əl işləri.



"Çimərlikdə"



"Meşədə ayılar"

6




"Sirkdə"

"Dənizdə"

Mustafazadə Murad

5 "c" sinfində oxuyur.
Təsviri sənət
növlərindən qrafikaya
meyllidir. BMT
tərəfindən keçirilən
"Mənim hüquqlarım"
müsbəqəsində iştirak
edib.



7

"Teatr"

Əliyeva Elfi

rəngkarlığı çox sevir.
Kompozisiya
quruluşunda sərbəst
düşüncəyə malikdir.
Müxtəlif beynəlxalq
müsbəqələrdə fəal
iştirak edir.



Valideynlərindən soruşsan ki, uşaqqı vaxtı ən çox kimin əsərlərini maraqla, həvəslə oxuyurdunuz, sözsüz ki, bəs nəfər yazıçının sırasında Salam Qədirzadənin də adı olacaq. Duzlu-məzəli hekayələri, satirasi, komediyaları heç bir oxucusunu biganə qoymayıb.

Salam Qədirzadə 1923-cü il aprelin 10-da, sadə və zəhmətkeş ailədə dünyaya gəlib. Həyatın sərt üzünü uşaqqən görüb. Atası ailəni balaca dükandan qazandığı gəlirlə dolandırar, anası evdə dərzilik edərmiş. Yeddi baş külfəti dolandırmaq çətin olsa da, Salamin oxuması üçün ailəsi hər cür şərait yaradıb. O, məktəb yaşlarından şeirlər yazıb, rəssamlığa, musiqiyə həvəs göstərib. Tar çıalmış istəyirmiş. Musiqi məktəbinə sənəd verəndə dahi Üzeyir Hacıbəyov onun musiqi duyumunu yoxlayıb və narazı qalıb: «Bu sənətdən uzaqlaş», - deyib. Sonradan belə məsləhəti üçün yazıçı ona rəhmət oxuyurmuş. İki sənətdən birini - yazıçılığı, yoxsa rəssamlığı seçmək lazımlı gələndə isə birinciyyə üstünlük verib.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Üçüncü kursdan isə təhsilini Moskvada, M.Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib.


Salam Qədirzadə «Kirpi» jurnalının baş redaktoru olub. «Qış gecəsi», «46 bənövşə», «Nar çıçəyi nağılı», «Sevdasız aylar», «Sən olmasaydın» adlı roman, povest və hekayələr kitabları çapdan çıxbıb.

O, həmçinin satirik povest və hekayələrin, «Şirinbala bal yağır», «Haradasan, ay subaylıq», «Həmişəxanım» kimi məşhur, səhnədən düşməyən komediyaların müəllifidir. «Bir qız bir oğlanındır», «Sevginin ünvani ürəkdir», «Hər gün ömürdən gedir» kimi kitabları böyük tirajla çap edilib və bestsellerə çevrilib.

Salam



n Qədirzadə



Salam Qədirzadə 1987-ci il noyabrın 15-də vəfat edib.

46 bənövşə (bir hissə)

...Mən lap uşaqlıqdan bədii kitabların aludəsi olmuşam. Əlimə keçən şeirləri, romanları gecə-gündüz, dönə-dönə oxumuşam, yorulmamışam. Mütaliyə acmışam - çörək kimi, susamışam - su kimi. Kitablar məni yaxın-uzaq keçmişlərə aparıb - sevindirib də, kədərləndirib də; təbiəti, iqlimi tanış doğma elləri, yad, qurbət ölkələri gəzdirib, qəribə insanlarla rastlaşdırıb kitablar. Bu qiyabi səyahətlər zamanı həyatda məsud, bəxtəvər yaşıyanları da, əzab-əziyyət girdabında çabalayanları da, sevgisində vüsala yetənləri də, hicran atəşində qovrulanları da görmüşəm.

Mən kitabları müqəddəs sanmışam, hər sözünə, kəlməsinə inanmışam; müəlliflərini isə peyğəmbər təsəvvüründə zənn etmişəm. Bəzən elə təsirlənmişəm ki, özüm də yazmaq həvəsinə düşmüşəm, ancaq bacarmamışam...

Sonralar, nisbətən ağılkəsər çağlırmada hekayə naminə bir neçə hadisə quraşdırılmışam. Lakin utandığımdan heç kəsə göstərməmişəm. Saxlamışam kitablarının arasında, vərəqlər xəzan yarpaqları tək saralıb, solub... Onlardan biri də Emingilin bağlarından qayıdan axşamı yazdığını "Qız-bənövşə" əhvalatıdır.

Bir ara az qalmışdı redaksiyalara aparım. Yaxşı ki, cəsarət eləmədim. Xəbər tutsaydı Emin, indi xəcaletdən üzünə neçə baxardım? Açığını desəm, o yazı bu gün başqalarına mənasız da görünəsə, mənim üçün öz qiymətini itirməyib.

Cırıb atmağa heyfsilənirəm, əlim gəlmir. "Qoy dursun, mənə maneçiliyi yoxdur ki!" - fikirləşirəm, hələ də saxlayıram.

...Bahar fəslidir. Çöldə tənha bənövşə bitir... Bir oğlan onun yanından etinasız və laqeydiliklə ötür. Bənövşə isə dərilmək, oğlanın ürəyinin üstə sancılmaq istəyir... Müyəssər olmur. Bu həsrət bənövşənin zərif qəlbini incidir, boynu qüssədən bükülə qalır...

Bənövşə - qızdır, qız - mənəm, oğlan da Emindir...

Orta məktəbi qurtardım. Atam qoymadı bu yolu tutum. "Şairlik, ədiblik kişi peşəsidir", - dedi və məni

həkimliyə sövq etdi.

Beş aydır tibb institutunda oxuyuram. Bura daxil olduğumdan narazı deyiləm.

Həkim də insanlara bəxş elədiyi əlavə ömrün müəllifidir. Dünyada bundan şərəfli nə var ki?!

Folklor paytaxtı - Zaqtala

Azərbaycanın şimal-şərqində, Xəzər sahilində yerləşir. Güman olunur ki, «Xaçmaz» adı vaxtilə bu ərazidə yaşamış və Hun qabilələri birliyinə daxil olmuş xaçmataqa qabiləsinin adından əmələ gəlib. VII əsrin ortalarından başlayaraq mənbələrdə «Xaçmaz» şəklində rast gəlinir. VII əsrin ortalarında xaçmataqa qabiləsinin bir hissəsi indiki Oğuz rayonunun ərazisinə köçüb, orada Xaçmaz adlı kənd və eyni adlı qala tikib.

Dərman bitkilərilə zəngin meşələrlə örtülü Xaçmazda 8 çay, 3 süni göl, termal və mineral su bulaqları var. Meşələrdə çöl donuzu, yenot, qırqovul, kəklik və s. yaşayır, sahil suları külmə, kilkə və şamayı ilə zəngindir. Nabran Azərbaycanın ən məşhur istirahət məkanıdır.

Xaçmazda tarix və mədəniyyət abidələri qorunur. Ən qədim arxeoloji abidələr – Sərkərli, Mollabürhanlı, Hülovlü, Qaracik, Həsənqala kəndlərinin yanındakı Tunc dövrünə aid qədim məskən və kurqanlardır. Canaxır, Bostançı kəndlərinin yanında orta əsr insan məskənləri var. Qaraqurd kəndində Şah Abbas məscid-mədrəsəsi (XV-XVI əsrlər), Şıxlar kəndində Şeyx Yusif məscidi (XV əsr), Niyazabad limanı (XVI əsr), qədim Xudat qalası, Şollar su anbarı gəzib-görməli yerlərdəndir.



Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Qanıx-Əyriçay vadisində yerləşir. Zaqtalanın təqribən yarısını meşələr tutur. Burada qiymətli ağaç növləri – şabalıd, qoz, fındıq, palid, vələs, qarağac və s. bitir. Maral, dağ keçisi, qaban, ayı, canavar, dovşan, həmçinin çoxlu quş növləri – qırqovul, kəklik, dağ şahini, çalağan, turac, dolaşa və bülbüllə Zaqtalanın meşə və düzənlərində rast gəlinir. 1929-cu ildə Baş Qafqaz dağlarının cənub yamacında Zaqtala Dövlət qoruğu yaradılıb.

Zaqtala beynəlmiləl rayondur. Burada əsasən azərbaycanlılar, saxurlar, avarlar, ingiloylar, ruslar və başqaları yaşayırlar.

Zaqtalada çoxsaylı tarix və mədəniyyət abidələri var. Bunlardan ən qədimi Pəriqala (Yuxarı Çardaxlar, V əsr), Armatay qalası, Çingizqala (Car, XIV əsr), Şeytan qalası, Zaqtala qalası və başqalarıdır. Kənd yerlərində – Mamrix, Mazix, Muxax, Qəbizdərə, Yuxarı Tala, Yuxarı Çardaxlarda VI-VII əsrlərdən qalmış 10-dan çox alban abidələri var.

Gözparaq və Halal kəndlərində məscidlər (XVII əsr), Kelobada türbə, Mazixda qüllə (XII əsr), Paşanda alban qülləsi, Axaxdərədə alban qülləsi (XII əsr), Əliabad və Mosul kəndlərində XIX əsrədə tikilmiş məscidlər salamat qalıb və qorunur.




Azərbaycanın qərbində, Gəncənin cənubunda, Kiçik Qafqaz sıra dağlarının ətəyində yerləşən Göygöl şəhəri 1819-cu il aprelin 22-də alman kolonistləri tərəfindən Yelenendorf adı ilə salınıb.

1836-cı ildə Yelenendorf sakinləri arasında 8 pinəçi, 8 dənizçi, 4 dülger, 4 dərzi, 7 furqon ustası vardi. Kolonist Qotlib Koxun emalatxanası bütün Yelizavetpolun quberniya mərkəzində şöhrət qazanmışdı. Şərabçılıq və furqonçuluq yaxşı gəlir gətirirdi.

Göygölün 15802 hektar ərazisi meşə ilə örtülüdür, Kəpəz dağı, yeddi «bacı» gölün dördü - Göygöl, Maralgöl, Zəligöl, Aynagöl burada yerləşir, Quşqara, Gəncə, Kürək çayları rayon ərazisindən keçir. Qızılbalıq yetişdirilir, böyük camışçılıq təsərrüfatı var.

Rayonda XII, XIV, XVI və XIX əsrlərə aid 31 tarixi və memarlıq-inceşənət abidələri mövcuddur. Bunlardan 8-i kurqan, nekropol və açıq düşərgə, digərləri isə bina və körpülərdir. Göygölə getsən, Xanlardakı Lüteran alman kilsəsinə (1854), İkigözlü körpüyə (XVI), Üçgözlü körpüyə (1896), Ağ körpüyə (XII), Zurnabad kəndində qalaya (XII), Sarıqayadakı türbəyə (XVI), Şəhriyar kəndindəki Qabriel kilsəsinə (1674), Çaykənddə Anahid məbədi və Müqəddəs Məryəm kilsəsinə, Yeni Zoddan 300 m aralı alban kilsəsinə, bundan 3 km aralı alban məbədine, Üçbulaq və Balçılıda Qız galasına baş çək.

GÖYGÖL
Şəhərkərliq paytaxtı
■ 11




TELEFON ÜÇÜN ASQI

Mənim bir dostum var, adı Həsəndir. Hər dəfə 8 Mart ərəfəsində yaman vurnuxur.


Dostlarından soruşur: «Anana nə hədiyyə edəcəksən?» Aldığı cavablardan isə heç də həmişə məmənun qalmır: «Onu keçən il hədiyyə eləmişəm», yaxud: «Ondan varıdır», - deyir. Sən də Həsən kimi seçim edə bilmirsənsə, bir sırr açım: anaların hamısı övladlarının öz əllərilə düzəldikləri əşyaları çox sevirlər. Mən də sənə düzəldə biləcəyin asan bir hədiyyə barədə danışım.

İndi hamının mobil telefonu var. Bəzən onun batareyasının enerjisi tükənəndə qoymağa yer tapılmır, ya masada yer olmur, ya da adapterin şnuru gödək olur. Ancaq hər şeyə çarə var. Qəşəng və rahat asqı bu problemin öhdəsindən asanca gələr.



Özün düzəlt

Ləvazimat:
qalın kağız, qayçı,
flomaster, sancaq.





İş prosesi:

Şəkildə gördüyün sxem üzrə qalın kağızın üstündə çertyoj çek. Ortadan uzunasına qatla. Hər iki başında işarələdiyin yarımdairəni oturacağını saxlamaqla radius boyu qayçı ilə kəs.

Sonra flomaster, yaxud rəngli qələmləri götür və üstünü zövqünə görə bəzə. Vəssalam! Ortadan qatlayıb bir böyründən sancaq tax, telefonu qoy içinə, adapteri cərəyanə qos, asağısı isə adapterin üstünə keçir. Qəşəngdir, deyilmi?



Gecə bir qadın hava limanında təyyarəsinin qalxmasını gözləyirdi. Hələ ucuşa çox qaldığını görüb hava limanının dükanına daxil oldu, oxumağa bir kitab və bir qutu qurabiya alıb əyləşmək üçün yer tapdı və kitabı oxumağa başladı. Çox maraqlı kitab idi, amma qadın yanında əyləşən adamın cürətlə aralarında duran qurabiya qutusundan bir-bir qurabiya götürdüyüünü hiss edirdi. Özünü görməzləyə vurdı. Bir gözü ilə saata, o biri gözü ilə kitaba nəzər salmasına baxmayaraq yanında əyləşən adamın qurabiyləri bir-bir aşırması diqqətindən yayınmir və saniyələr keçdikcə o, bu dəvətsiz qonağa qarşı daha dözümsüz olmağa başlayırdı. Öz-özünə düşündü: "Əgər mədəni bir insan olmasaydım, onun gözünü qaraldardım..."

Qadın əlini hər dəfə qurabiya qutusuna uzatdıqca o kişi də əlini uzadıb qurabiya götürürdü. Nəhayət, qutuda cəmi bir qurabiya qaldı. Qadın maraqla ürəyində "Hə, görək indi nə edəcək?" deyə düşündü. "Qurabiya ogrusu" sonuncu qurabiyəni götürdü, onu yarı böldü, gülümsəyərək yarısını qadına uzatdı, o biri yarısını isə öz ağızına atdı. Qadın hirslə qurabiyəni aldı və hirsli-hirsli fikirləşdi: "Aman Allahım, nə kobud insandır bu! Heç olmasa, bir təşəkkür belə etmədi".

Təyyarəsinin qalxdığı elan olunanda hirslə yerindən qalxdı, əşyalarını topladı və arxasına belə baxmadan çıxış qapısına yönəldi. Təyyarəyə çatdı, yerinə əyləşib bitmək üzrə olan kitabını götürmək üçün əlini çantasına uzatdı və birdən-birə göz bəbəkləri böyüdü. Gözlərinin qarşısında bir qutu qurabiya dayanmışdı. Düşündü: "Əgər bu mənim qurabiylərimdərsə, demək, yediklərim o kişinin - "qurabiya ogrusunun" imiş və o, bütöv bir qutu qurabiyəni mənimlə bölüşdü..."

Üzr istəmək üçün artıq çox gec idi... Qadın anlamışdı ki, kobud və cürətli "qurabiya ogrusu" özü imiş... Həqiqətən də, həyatımızda dəfələrlə elə anlar olub ki, biz hər şeyin bizim bildiyimiz kimi olduğuna tam əmin olmuşuq... Lakin çox gec anlamışıq ki, doğruluğuna inandığımız hər şey həqiqət deyil... Elə deyilmi?..

Tərcümə edəni: Günel Talibova

QURABIYƏ O



Afrikalı bir uşağıın şeiri

Mənə “qara” deyənlərə

Mən doğulanda da qara oluram.

Böyüyəndə də.

Mən günün altında gəzəndə də qara oluram.

Xəstələnəndə də.

Mən elə, öləndə də QARA oluram.

Bəs sən necə, ağ oğlan?

Doğulanda çəhrayı olursan.

Böyüyəndə ağ.

Gün altında gəzəndə qırmızı olursan.

Üşüyəndə göy.

Qorxanda sarı olursan.

Xəstələnəndə yaşıl.

Öləndə boz olursan.

Və...

Sən mənə rəngli deyirsən???

Tərcümə edəni: Xaqani Əliyev

15

Oxu zalı

DOĞRUSU Valeri Koks



Sağ'a dön, sola get,

Həm i yuxuda olanda Klet «fəaliyyətə» başlayır. O, xüsusi yapışqanlar hazırlayıb yol nişanlarının üstünə çəkir, yaxud da boyla ilə onların formasını azacıq dəyişir, amma həmişə çalışır ki, nişanların ifadə etdiyi mənaitməsin. Axı belə olmasa, yollarda qəzaların sayı çoxalar!



a... burada nə var?



Kletin sakinləri əyləndirmək həvəsi isə polisin heç də xoşuna gəlmir. Onu dəfələrlə xırda xuliqanlığa görə cərimələyiblər. Hətta bir dəfə o, 400 avro cərimə ödəməli olub. Ancaq buna baxmayaraq, Kletin «yol nişanları»nı kimsə şəhər küçələrindən götürməyə tələsmir. Yəqin, əlləri gəlmir...





Şaftalı palması

«Heç palmada da şaftalı bitər?» Bu ağac haqqında eşidəndə birinci ağlıma gələn sual bu oldu. Sonra öyrəndim ki, sən demə, bu palmanın meyvəsi heç də şaftalı deyil, amma rəngi ona oxşayır.

Braziliyanın Amazon cəngəlliklərində, Kolumbiya, Ekvador, Panama, Honduras və Peruda bitən şaftalı palmasının latinca adı Bactris gasipaes-dir. Bitmə yerindən asılı olaraq bu ağacın adı da dəyişir, məsələn, panamalılar ona «piba» deyirlər. Keçən əsrən şaftalı palmasını Filippin və Hindistanda da yetişdirməyə başlayıblar.

Şaftalı palmasının hündürlüyü 20-30 metrə çatır. Bütün gövdəsini (bəzən isə ancaq yuxarı hissəsini) uzunluğu 12 sm-ə çatan qara iynə kimi tikanlardan ibarət halqlar örür. Bu tikanların ucbatından palmanın meyvələrini yiğmaq çətin olur. Palmanın uzunluğu 2,4-3,6 m-ə çatan yarpaqlarının kənarları və gövdəyə bitişən hissələri də tikanlıdır.

Ağacın tacının altında 30 sm-lik salxımlardan xırda sarımtıl-ağ çiçəklər sallanır. Bunlardan sarı, narıncı, yaxud qırmızı rəngli meyvələr bitir. Bir salxımda 50-100 ədəd «şaftalı» olur. Bunlar girdə, uzunsov və oval formada olur, təxminən 6 sm böyüklükdə. Diqqətlə baxanda meyvələrin altıguşəli olduğunu görmək olar. Meyvələrin qabığı nazik olur, ləti isə şirin, unlu, sarı-narıncı rəngdədir. İri, yumurtaya oxşayan dənəsi olur.

Şaftalı palmasının meyvələrini qabığını çərtib duzlu suda 2-3 saat bişirir, yağı əlavə edib yeyirlər. Adətən, bunları digər yağlı xörəklərin yanında qarnır kimi süfrəyə verirlər, çünkü meyvələr bir qədər quru olur. Həmçinin bu «şaftalılar»ın lətini çörək məhsullarına əlavə edir, alkoqol içkilər hazırlayırlar. Bunların dənələri də yeməlidir, bir az kokos dadı verir.

Palmanın gövdəsinin yuxarı hissəsi – palmettonun özəyi yumşaq olduğundan onu ciy-ciy yeyir, xörəklərə qatır və ondan konserv hazırlayırlar. Gövdədən həmçinin tikinti materialı kimi istifadə edir, palmanın yarpaqlarıyla daxmaların damını örtürür.



Q0rxunc gözəl - tovuzqusu hörümçayı

Sənə İncəhörümün bir «tanış»ından danışacam.



Avstraliya çöllərində gəzən entomoloq Yurgen Otto əvvəller heç rastlaşmadığı bir həşərat gördü. Bu balaca hörümçeyin böyüklüyü cəmi 5 mm-di. Amma çox cəld və çevikdi, qaca və tullana bilirdi. Elmi adı Maratus volans olan bu araxnidin erkəyi tovuzqusuna çox bənzədiyi üçün ona elə «tovuzqusu hörümçəyi» də deyirlər.

«Mən Sidneyə gələndə
darixirdim, elə bilirdim ki,
burada şəklini çəkməli maraqlı
heç nə yoxdur. Amma indi
başqa bir yerdə yaşamaq
istəmirəm. Məncə, dünyanın ən
gözəl hörümçeyini tapmışam», -
Otto deyir.



Əslində, tovuzqusu hörümçeyini ilk dəfə 1874-cü ildə britaniyalı zooloq Oktavius Pikard Kembri «tapıb». Hətta onun bu hörümçeyə həsr etdiyi məqaləsini oxuyan bir çoxları elə bilməsdilər ki, bu araxnid uça bilir. Amma təxminən 100 il davam edən araşdırımlar göstərdi ki, heç də belə deyil, o, ancaq tullana bilir. 1991-ci ildə «tovuzqusu hörümçeyi» adı avstraliyalı mütəxəssis Marek Jabka tərəfindən dəyişdirilərək *Maratus volans* (halbuki «volans» da latınca «uçan» deməkdir) edildi.



Dişilərin erkəklər kimi parlaq rəngli,
gözəl «lələkləri» yoxdur.

Erkək tovuzqusu hörümçeyi yelpazəyə
bənzəyən «lələk»lərindən əlavə, üçüncü
ayaq cütündən «antena» kimi istifadə
edir. Bu, «xanım»ların diqqətini cəlb
eləmək üçündür.

O, bu ayaqlarını düz açaraq aşağı-yuxarı
hərəkət etdirir, sanki sirkdəymış kimi
şou göstərir: bədənini əsdirir, sağa-sola
ləngər vurur. Amma pis bir məqam var
– əgər tovuzqusu hörümçeyi özünü
bəyəndirmək istədiyi «xanım»ın xoşuna
gəlməsə, dərhal onun yeminə çevrilir.





Yaponların maraqlı xasiyyətləri, adətləri var. Ölkənin hər yanında müəyyən qəribəliklərlə, heyrətamız hadisələrlə rastlaşmaq olur. Onların həyat tərzində bəzi məqamları səninlə bölüşmək isteyirəm.

Yaponlar onların dilində heç olmazsa, iki kəlmə bilən adama çox hörmət edirlər. Çünkü hesab edirlər ki, yapon dilini öyrənmək qeyri-real, çox çətindir.



HƏYAT TƏRZİ:

YAPONİYA

Burani Doğan Günəş Ölkəsi adlandırırlar.

Axi Günəş Şərqdən doğur, Yaponiya isə xəritədə ən şərqdə yerləşən ölkədir.

Onlar çox vaxt yemək barədə danışırlar, yeyərkən isə xörəklərdən həzz aldıqlarını mütləq deyirlər. Nahar edərkən bir neçə dəfə "oishii" (dadlıdır) deməmək nəzakətsizlik sayılır.

Yaponiyada çaypulu vermək qəbul olunmayıb.

Tokio dünyanın ən təhlükəsiz meqapolisidir. Hətta burada 6 yaşlı uşaqlar təkbaşına ictimai nəqliyyatdan istifadə edirlər.

Gündoğar ölkədə Müqəddəs Valentin Gündündə qızlar xoşları gələn oğlanlara hədiyyə - şokolad - verərək hissələrini bildirirlər. Ölkədə ildə bir dəfə Bəyaz Gün qeyd olunur. O, martın 14-nə təsadüf edir. Həmin gün kişilər qadınlara Valentin Günü aldıqları hədiyyələrə görə təşəkkür əlaməti olaraq bəxşış verirlər.



Yapon ailəsində bacı ilə qardaşın bir-birilə kəlmə kəsməməsi, hətta bir-birlərinin telefon nömrələrini bilməməsi normal qəbul olunur.

Bu xalq həddən artıq işləməyi sevir. Olur ki, 15-18 saat dayanmadan, nahar etmədən işləyirlər. İşə vaxtında gəlmək Yaponiyada ayıb sayılır. İşdə ən azı vaxtından yarım saat əvvəl olmalıdır.

Yaponianın şimal şəhərlərində bütün küçələr isitmə sistemi ilə təchiz olunub, odur ki, orada heç vaxt yollar buz bağlamır.

Şəhərlərin küçələrində içi çətirlə dolu iri vazalar var. Yağış başlayanda onlardan birini götürüb istifadə etmək olar, amma sonra gərək yaxınlıqdakı vazonın içinə təkrar geri qoyasan. Axi yenə yağış yağıva və kimsə çətirsiz qala bilər.

İki yapondan biri mütləq gözəl rəsm çəkir və mahni oxuyur. Bu, tərbiyədən irəli gəlir. Orada uşaqlara əvvəlcə rəsm çəkməyi, oxumağı, sonra isə danışmağı və yazmayı öyrədirler.

Dərs ili Yaponiyada apreldən başlayır. Yeri gəlmışkən, yapon dilində ayların adı yoxdur, onları sadəcə nömrələyirlər.

Yaponlar isti bulaqları, ictimai hamamları çox sevirlər. Onlar adətən, vanna qəbul edirlər, duş qəbul etmək isə - yapon üçün əlahiddə haldır.

Bütün evlərdə, bir çox xəstəxanalarda, restoranların əksəriyyətində, bəzi ofislərdə ayaqqabı mütləq çıxarılmalıdır. Çıxarılan ayaqqabını isə ucu çıxişa doğru qoymaq lazımdır, yoxsa nəzakətsizlik sayılır. Əgər kimsə bunu etməyi unudubsa, ev sahibi və ya personal ayaqqabılıarı üzü çıxişa doğru çevirir.



Az tanıdığı, yaxud heç tanımadığı bir adamla görüş müxtəlif insanlarda fərqli reaksiya yaradır. Birini görüşün stressi canlandırır, özünü toparlamağa, bütün bacarıq və məlahətini işə salmağa vadar edir. Bir başqasını isə eksinə, bu vəziyyət narahatlığa salır: ürək döyüntüsü artır, nəfəsi tutulur, hətta tərləyir. Belə adam görüşü təxirə salıb özünün uğura gedən yolunu da bağlamağa qadirdir. Gərəksiz utancaqlıqdan xilas olmaq mümkündür.

Köhnə bədlik keçmişdə qaldı

Hər adam xoşagəlməz hadisələr yaşayır. Hər kəs alçaldıldığı, incidildiyi, lağşa qoyulduğu, inkar edildiyi bir, yaxud bir neçə məqamı xatırlaya bilər. Pis odur ki, çoxları bu məqamları dəfələrlə yada salır, onların təsirindən çıxa bilmirlər. Fikirləşirlər ki, həmin anlar yenə təkrarlana bilər. Heç də elə deyil. Sadəcə düşün ki, bu, bir səhv idi, oldu, bitdi və onu təkrarlamağa dəyməz.

Psixoloji treninq

Birinci məşq Utandığın adamın qarşısında durmusan. Bir baxışından sixlursan. Ancaq ondan nəsə istəməli, yaxud ona nəsə təklif etməlisən. Cəsarət gərəkdir?

* Təsəvvür elə ki, o adam qəfildən gözəl ətirli bir ciçəyə çevrildi. Hətta həmin ətri təsəvvüründə canlandırmağa çalış. İndi fikirləş: hansısa çıçəkdən nəsə istəsən, utanardınmı? Odur ki, cəsarətini topla və o «çıçək»lə danış. Amma bu fənd yalnız sənin xoşuna gələn adamlarla keçərlidir.

Özünü başqaları ilə müqayisə etmə

Utancaq adam çox vaxt belə fikirləşir: başqaları məndən daha yaxşıdır. İndi bir sualı var: niyə? Bilirsənmi ki, bu cür müqayisə etikadan kənardır? Hər bir şəxsiyyət unikaldır. Çatışmazlıqları şışirtmək yox, müsbət cəhətlərlə birlikdə onları da düzgün qiymətləndirmək lazımdır. Bunlar bir medalın (yəni xasiyyətin) iki üzü kimidir. Bir vərəq götürüb iki sütuna böl: sol tərəfə səni narahat edən, narazı salan şeyləri, sağ sütuna isə onları tarazlaya biləcək şeyləri yaz. Axı hətta utancaqlığın özünə də başqa cəhətdən baxmaq olar. Məsələn: «Mən özümdən razı deyiləm, zəhlə tökmürəm, aqressivlik etmirəm, məni təvazökar və həlim xasiyyətli hesab edirlər». Özünün yaxşı cəhətlərini bilən adam çətin vəziyyətlərdən daha asan çıxış yolu tapır.

Səni incidirlər? Yaxın buraxma!

Kobudluq, aqressiya, lağşa qoyma – bunları edən adamin əslində qəlbində rahatlığı yoxdur. Səni kimsə incidib, bu o demək deyil ki, sən pissən. Əksinə, səni incidən pisdir və elə özünü pis hiss elədiyi üçün də qabaliq edir, deməli, onun problemləri var, sənin yox.

* Əgər müsahibin səndə elə də xoş təəssürat oyatmırsa, onu küçə fənəri, döşəməsilən taxta, yaxud səni laqeyd qoya biləcək başqa əşya hesab elə. O zaman həmin adama münasibətin də elə olacaq.

* Hesab elə ki, müsahibin «qapı»dır və söhbət zamanı sən onu yavaş-yavaş aralayırsan ki, o taya keçəsən. «Qapı»nı zərbə açmaq, sindirmaq olmaz. Sənin arqumentlərin inandırıcı və əsaslı olmalıdır.

Üttanar
Valideynlərimizlə birlikdə oxuyuruq!

İkinci məşq

Səni daim alçaltmağa çalışan, incidən adamla danışmalısan. Ona eynilə onun kimi cavab verə bilmirsən: tərbiyən yol vermir. Belə səhbətlər sənin tarazlığını pozur, sonra da özünü danlayırsan ki, niyə filan sözü deyə bilmədim?

* Təsəvvür elə ki, müsahibin şüşə qapağın altındadır. Onun dodaqlarının necə tərpəndiyini, qaşlarının çatıldığını,

əsəbləşdiyini görürsən, amma heç nə eşitmirsən, elə bil akvariumda balıqdır. Belədə, neinki qürurunu sindirməzsan, heç kefin də pozulmaz. Yaxud da özünü o şüşə qapağın altında təsəvvür elə: müsahibinin sözləri «şüşə»yə dəyib geri qayıdacaq.

Üçüncü məşq

Daim sənin özünə inamını qıran adamları görüşməlisən.

* Qarşı-qarşıya gələndə, o səni danlayıb, aşağılamağa çalışanda təsəvvür elə ki, o, hərəkətlərini məzəli formada edir, məsələn, sağ ayağının pəncəsini qaldırıb sol qulağına tutmağa və yerində tullana-tullana sənə nəsə deməyə çalışır. Təsəvvür elə ki, gərginlikdən onun üzü qızarır, nəfəsi tutulur, gözləri hədəqəsindən çıxıb: axı belə pozada neyləmək olar? O halda bu vəziyyət sənə gülməli gələcək. Sənin gülüşün isə səni əsəbləşdirməyə, aşağılamağa çalışan adamı təəccübələndirəcək, özündən çıxaracaq, çasdıracaq. Çünkü adamlar dedikləri sözə adekvat qarşılıq gözləyirlər. Belə eləsən, həmin adam bir müddət sonra susacaq, ətrafına baxacaq və məcbur olacaq ki, dönüb getsin. Sən isə qorxunc hesab etdiyin adama bununla qalib gələcəksən. İndi gələn dəfə qoy hələ bir cəhd eləsin!



23

** Özündən müştəbehlik – özünə inamsızlığının o biri üzüdür. Əgər hansısa bir sahədə özünü peşəkar hiss edirsənsə, başqlarını bacarıqsızlıqda günahlandırma. Belədə, daha çox dost qazanarsan. Bilik və bacarıqlarından insanların xeyrinə istifadə elə, o zaman vaxt keçdikcə ətrafindakıların sənə olan münasibəti dəyişəcək. Sənə kömək və məsləhət üçün müraciət edəcəklər. Həddən artıq utancaqlığını bununla dəf edə bilərsən.

...an...


Dünyada ən qədim varlıqlardan biri oilus vulgaris balığıdır (neft balığı). Maraqlıdır ki, o, elə neft yataqlarının yanında yaşayır.

Braziliya işiqlı köpəkbalıqları digər həmcinsləri kimi qurbanlarını öldürmür, sadəcə ona yaxınlaşılıb bir dişlək alıb qaçırlar. Onlar hətta özlərindən 20 dəfə böyük olan ağ köpəkbalığına da hücum edirlər. Braziliya köpəkbalıqlarının dişlədiyi yerdə hamar, girdə, yarımkürə formasında çapıq qalır.



İnsanlar arasında ən nadir rast gəlinən göz rəngi bənövşəyidir. Deyilənə görə, belə gözlü insanların genləri mutasiya olunub (yəni dəyişilib). Bu mutasiya «İsgəndəriyyənin yaranışı» adlanır. Bənövşəyi gözlü insanlar doğularkən onların gözləri boz və ya mavi olur, yarımlıdən sonra isə rəng getdikcə bənövşəyiye çalır, tündləşir. Bunun görməyə heç bir təsiri olmasa da, bənövşəyi gözlü insanların ürəyi heç də yaxşı işləmir.

Dünyada öyrənilməsi ən çətin dil – bask dilidir. O qədər qəlizdir ki, hətta İkinci Dünya müharibəsi zamanı ondan şifrə kimi istifadə edildilər. Dağıstan xalqlarından olan tabasaranların dilində isə ismin 48 hali var. Eskimos dilində indiki halın 63 forması, sadə isimlərin 252 sonluğu var. Sanskrit dilində yazmaq, yaxud bu dildən tərcümə etmək üçün onu, ən azı, 12 il öyrənmək lazımdır. Şimali Amerikada yaşayan çippeva hindu qəbiləsinin dilində felin 6000 forması var. Abazin dilini isə uşaqqı vaxtı öyrəndin – öyrəndin, öyrənmədinsə, böyüyəndə heç vaxt öyrənə bilməzsən, çünki fonetikası çox qəlizdir. Çin dilinin tam lügətində 87000 heroqlif var. Bunların hər biri bir heca bildirir. Ən çətin heroqlif qədimi se-dir («çənəçürük») – 64 xətdən ibarətdir. Günümüzdə istifadə olunanlardan ən çətinini isə 36 heroqlifdən ibarətdir, mənası isə «dolmuş burun» deməkdir.



Vladivostokda yaşı 300 milyon il olan dişli təkər tapılıb. Yerli sakin evini qızdırmaq məqsədilə sobaya kömür atanda qəribə formalı filiz onun diqqətini cəlb edib. Kömürü təmizləyən kişi bunun təkərə bənzədiyini görüb. Alımlər onu analiz ediblər. Məlum olub ki, uzunluğu 7 sm-ə çatan cismin tərkibi 98% alüminium və 2% maqniumdan düzəlib. Bu isə heyrətamızdır, çünki alüminium təmiz halda təbiətdə rast gəlinmir. Onlar güman edirlər ki, bu cisim Yerə kosmosdan düşüb.



İnsana dincəlməsi üçün mütləq yatıb yuxusunu alması vacibdir. Azi 6-8 saat buna kifayət edər. Gələcəkdə isə ola bilsin ki, adamlar yuxuya sutkada cəmi 2,5 saat sərf etsinlər. Bunun üçün alımlər yeni dərman hazırlayıblar.

İnsanda tər qoxusunu, bildiyin kimi, bakteriyalar yaradır. Bəzi ərzaqlar var ki, onlar insanın bədənindən gələn qoxunu pisləşdirirlər. Birinci yerdə spirtili içkilərdir. Spir insani tərlədir. Sarımsaq faydalı olsa da, onun qoxusu da bədəndən... tər vasitəsilə çıxır. Et yemək də tərləməyə güclü təsir göstərir. Tərkibində metil birləşmələri olan ərzaqlar – ispanaq, soya məhsulları, çuğundur isə həzm olunarkən özlərindən trimetilamin adlı maddə buraxırlar ki, bu da tərə xaric olunaraq balıq iyini xatırladır.

”

NƏLƏR OLUR


DÜNYADA?

Spirtli içkilər təkcə insanların baş bələsi deyil. Hindistanda və Afrikada fillər getdikcə daha çox alkoqolizmə meyl edirlər. Fillər ağıllı heyvanlardır. Onlar bilirlər ki, insanların yaşadıqları yerlərdə spirtili içkilər də tapmaq olur. Onlar kəndlərə girib pivə ilə dolu çəlləkləri boşaldır, sonra isə qarşılara çıxan hər şeyi dağıdırırlar.




İngilis dilində elə bir cümlə var ki, orada bir söz dalbadal 11 dəfə işlənir. Bu: «James while John had had had had had had had had had had a better effect on the teacher» cümləsidir. Bu cümle durğu işaretlərinin necə vacib olduğunu göstərmək üçün istifadə olunur. Məsələn, dilimizdəki «Tutmaq olmaz buraxmaq» cümləsi kimi (vergülü birinci, yaxud ikinci sözdən sonra qoyanda məna tamamilə dəyişir). Bu cümledə işaretlər belə qoyulur: James, while John had had «had», had had «had had», «had had» had had a better effect on the teacher. Tərcüməsi isə təxminən belədir: Con «had» istifadə etdiyi halda Ceyms «had had» istifadə edirdi, müəllim «had had»a üstünlük verdi.


ÇOX OXUSAN, ÇOX BİLƏRSƏN'



«Stories and Fairy tales»
Çox maraqlı, heyrətamız, sehrli nağıl və hekayətləri ingiliscə oxuya bilərsən.




«Üç çosqa»
Üç çosqa ev tikmək qərarına gəldi. Onlar Canavardan qorunmaq istəyirdilər. Canavar isə onların düşündüyündən daha hiyləgər çıxdı.



«Snow white and seven dwarfs»


«Ağcaqız və yeddi cırdan» nağılınu bu variantda oxumağı tövsiyə edirəm. Zalim ögey anasının əlindən qaçan Ağcaqız meşəyə pənah gətirir. Burada onu 7 cırdan tapır. Onlar birlikdə xoşbəxt yaşamağa başlayırlar, amma bir gün...



**Cani Rodari
«Çipollinonun
başına gələnlər»**
Çipollinonun atası qoca Cipollone təsadüfən şahzadə Limonun ayağını tapdalayır. Buna görə qocanı həbsxanaya salırlar. Çipollino atmasını həbsdən qurtaracağına söz verir.




**Eduard Uspenski
«Timsah Gena və
onun dostları»**
Gena adlı timsah, Qay və Çeburaşka kimi qəribə adı olan məxmər heyvancığın sərgüzəstləri.




**Pamela Trevers
«Meri Poppins»**
Adi insanların yaşadıqları adı bir dalanda qeyri-adi hadisələr baş verir. Əhvalatın qəhrəmanları isə uşaqlar və onların yeni dayəsi Meri Poppinsdır.




**«Təbiət haqqında
hekayələr»**
Kitabda məşhur və əyləncəli hekayələr toplanıb. Heyvanların həyat tərzi, təəccübülu canlılar barədə bu kitabdan maraqlı məlumatlar oxuya bilərsən.




Minayə Azaflı
**«Qəhrəman Mübariz,
 igid Mübariz»**
 Seirlər toplusu
 Azərbaycanın Milli
 Qəhrəmanı Mübariz
 İbrahimovun timsalında
 vətəni uğrunda canından
 keçən bütün igidlərə həsr
 olunub.




Aqil Sabiroğlu
«Qarabağ gündəliyi»
 Bu kitab vasitəsilə şair
 Qarabağda olarkən
 gördüklərini çatdırmağa
 çalışıb.




Akif Aşırı
**«31 mart soyqırımı:
 1918-1920-ci illər
 mətbuatında»**
 Bu kitabda ötən əsrin
 əvvəllərində ermənilərin
 azərbaycanlılara tutduğu
 divanların mətbuatda necə
 işqlandırılması barədə
 faktlar eks olunub.



**«Azerbaijan
 fairy tales»**
 İngiliscə oxumağı
 sevirsənsə, bu kitabı
 məsləhət bilirəm.
 Burada Azərbaycan
 xalq nağılları
 toplanıb.



**Astrid Lindgren
 «Damda yaşayan
 Karlson»**
 Evin damında yaşayan
 Karlson Balaca ilə
 necə tanış oldu? Bəs
 dayə? Karlson çox
 vaxt ondan
 gizlənirdi...



**Elçin Muxtar Elxan
 «Novruz ədvar
 musiqidə»**
 Kitabda Novruz
 bayramı günü ifa
 olunan ədvar musiqi
 əsərlərinin adları
 çəkilir, bayram
 ziyafətlərində klassik
 muğam dəstgahlarının
 necə səsləndirildiyindən
 danışılır.



**Nikolay Nosov
 «Bilməzin
 macəraları»**
 Çiçəkli şəhərdə
 cırtdanlar
 yaşayırdılar.
 Onların şəhərinin
 həyatına isə
 Bilməz «duz
 qatırdı».

MƏNTİQİ SUAL

28


1. Kompasın bir əqrəbi şimalı, biri isə təbii ki, cənubu göstərir. Ola bilərmi ki, onun hər iki əqrəbi şimalı göstərsin? Niyə?



2. 10 torba, hər birində də 10 qəpik var. Hər qəpik 10 qramdır. Amma bircə torbada bütün qəpiklər saxtadır, yəni hərəsi 10 q deyil, 11 qramdır. Ancaq bircə dəfə ölçməklə bu torbaların hansının saxta qəpiklərlə dolu olduğunu bilmək olarmı? (Torbaların hamısı 1-dən 10-dək nömrələnib və hər bir torbadan istənilən sayda qəpik götürmək olar).

Ötən sayımızdakı (1(41)) məntiqi sualların cavabları:

1. Əgər birinci falçı Həqiqət olsaydı, onda yanında oturanın adının Həqiqət olduğunu deməzdi. Elə bu səbəbdən də ortada oturan qadın da Həqiqət deyildi. Deməli, sağda oturan, üçüncü falçı Həqiqətdir. Ona inanmaq olar. O isə dedi ki, ortada oturan Yalandır. Deməli, soldan birinci oturan Zarafatçıdır.




3. Əgər gecə 12-də yağış yağırsa, o zaman 72 saat sonra günəşli hava olacağını güman etmək olarmı?

4. Zoomağazada satıcı dedi:

- Bu tutuquşu eşitdiyi hər sözü təkrarlayacaq, əmin ola bilərsiniz.

Alici tutuquşunu aldı, amma evə gətirəndən sonra nə qədər çalışsa da, quş danışmadı. Geri qaytaranda isə satıcının yalan danışmadığı məlum oldu. Necə?

5. Açıq ocağın üstündə kağız qutuda su qaynatmaq olarmı?



2. Şərtdə deyilir ki, portretə baxan adam evin tək uşağı olduğunu bildirir. Deməli, portretdəki o adamın oğlundur.

Birlikdə gülək



Birinci sinif şagirdi deyir:

- Ana, bu gün məktəbin direktoru soruşdu ki, mən ailədə tək uşağam, ya yox.
- Tək uşaqsan, nədir ki?
- Mən də elə dedim.

Direktor dedi: «Şükür!»

Riyaziyyat dərsi:

- Tutaq ki, Mərdanın 35 şokolad batonu vardi. Bir gün ərzində o, 28 şokolad batonunu yedi. O biri günə nə qaldı?

Səməd cavab verir:

- Şəkərli diabet!

Leyli, fransızca

«oxumaq» necə olar?

- Elə bizim dildəki kimi: kitabı götürmək, onu açmaq, sonra da hərflərə baxmaq.

Müəllim ana dili dərsində Vahiddən soruşur:

- «Mən həyat yoldaşı axtarıram» cümləsi hansı zamandadır?
- İtirilmiş zamanda, Səlim müəllim...

Müəllim:

- Uşaqlar, unutmayın ki, biz yer üzündə ona görə yaşayırıq ki, zəhmət çəkək.

Kərim:

- Onda mən dənizçi olacam!

Dərs hissə müdürü

Aydını danlayır:

- Sənə deməliyəm ki, çox, həddən artıq səndən naraziyam!
- Elə mən də sizdən naraziyam. Amma gedib bunu sizin valideynlərinizə demirəm ki!..

Tarix dərsi:

- Zamin, orta əsrlər nə zaman bitdi?
- İnternet yaranan kimi, müəllim.

Dayə soruşur:

- Qulaqlar sən nəyə görə lazımdır?
- Hər şeyi görmək üçün.
- Axi bunun üçün sənin gözlərin var!
- Əlbəttə, var. Amma qulaqlarım olmasa, papağım gözümün üstünə düşər, mən də heç nə görmərəm...



1972-ci ildə, ABŞ-in Oregon ştatında Con Stalberger adlı gənc içi soya ilə doldurulmuş balaca torbayla oynayan Mayk Marşalla rastlaşdı. O vaxtadək Con zədələnmiş dizini müalicə etməyin yolunu axtarırırdı. Maykin torbanı ayağıyla atıb-tutması onun xoşuna gəldi, fikirləşdi ki, o da belə etsə, nəinki zədəsini sağaldar, həm də əylənər. Onlar oyun üçün ad tapdılar: Hack The Sack – «torbanı dağıt». Tezliklə onlar bu oyunu daha da populyar etmək istədilər. İkisi birlikdə «Hacky Sack» ticarət markası ilə məhsul yaratdılar, oyuna isə ad verdilər – futbeq (footbag - ingiliscə «foot» - ayaq və «bag» - torba).



FUTBEQ

Mayk Marşall 1975-ci ildə, 28 yaşında ürəktutmasından öldü. Con isə birgə oyunlarını idman səviyyəsinə qaldırmağa çalışdı. O, National Hacky Sack Association (Milli Haki Sok Assosiasiyası) adlı təşkilat yaratdı. Düzdür, sonra bu şirkətə olan bütün hüquqlarını satdı, amma oyunu idman səviyyəsinə yüksəltməyə nail oldu.

İndi futbeqin iki növü var: net-geym və futbeq-fristayl.

Net-geym tennis, badminton və voleybol elementlərini birləşdirir. Onu iki nəfər, yaxud 4 nəfər cüt-cüt bölünərək oynayır. Oyunçular xüsusi futbeq toplarını 150 sm-lik torun üstündən ayaqla bir-birlərinə atırlar. Top yalnız dizdən aşağı hissəyə dəyməlidir. Net-geym meydani badminton kortu boyda olur. Xalları isə voleyboldakı köhnə sistem üzrə hesablayırlar. Ötürməni

tennisdə olduğu kimi diaqonal üzrə yerinə yetirmək olar. Oyun 11, yaxud 15 xaladək aparılır. Bu zaman fərq minimum 2 xal olmalıdır.

Futbeq-fristaylda isə bir neçə adam dairə boyunca düzülür, müsiqi sədaları altında topu ayaqlarında çiləyərək bir-birinə ötürür və maraqlı kompozisiyalar yerinə yetirirlər.

Futbeq topları rənginə, materialına, dolğusuna görə fərqlənir. Net-geymin topları six doldurulur və dəridən hazırlanır. Fristaylda isə daha yumşaq və boş toplardan istifadə olunur. Futbeq üçün xüsusi ayaqqabilar geyinilir.

Futbeq yarışlarına hazırlıda iki təşkilat nəzarət edir: Beynəlxalq Futbeq Komitəsi və Beynəlxalq Futbeq Oyunçuları Assosiasiyası.



ƏZİZ OXUCU!

**2-5 aprel tarixində
F.Köçərli adına Respublika
Uşaq Kitabxanasının oxu
zalında 2 aprel Beynəlxalq
Uşaq Kitabı Günüñə həsr
olunmuş V Milli Uşaq Kitabı
Sərgisi keçiriləcək.**

**Sərgidə Azərbaycan
nəşriyyatları tərəfindən
son dövrlərdə nəşr olunmuş
uşaq ədəbiyyatı
nümayiş olunacaq.**

Ünvan: S.Vurğun küç. 88.

**Tel: 012-597-08-51
012-597-09-86**

Azərbaycan Respublikası Ədliyə
Nazirliyində qeydiyyatdan keçib.

Qeydiyyat nömrəsi: 2004

2006-ci ilin noyabrından ("Körpəm" adı ilə
2006-ci ilin martından) çıxır.

Təşkilati dəstək: Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyi
F.Köçərli adına Respublika
Uşaq Kitabxanası

Baş direktor və təsisçi:

Fizurə Quliyeva,
əməkdar mədəniyyət işçisi

Baş redaktor: Ülviiyə Gülməmmədova
Məktəblərlə iş: İlahə Quliyeva



Korrektor: Zahirə Dadaşova

Bədii tərtibat: Elşən Qurbanov

Yayım üzrə menecer: Rafet Quliyev

Üz qabığında: Əkrəm Quliyev

Müəlliflik hüququ "Göy qurşağı" na
məxsusdur. Xüsusi icazə olmadan jurnalın
surətini və yaxud elektron variantını çap
etmək və yaymaq qanuna ziddir.

Ünvan: Bakı, AZ1022

S.Vurğun küçəsi - 88.

Tel: (+99412) 597 08 51,
(+99412) 597 08 79.

Jurnalımıza abunə olmaq istəyirsinizsə,
yuxarıdakı ünvana müraciət edə bilərsiniz.

goyqurshagi@mail.ru

Tiraj 3000

www.clb.az

